

**Azərbaycan Respublikasının Prokurorluq orqanlarına ilk dəfə qulluğa qəbul olunmaq üçün
2012-ci ildə müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərin peşə fəaliyyətinə buraxılması
məqsədilə Ədliyyə Akademiyasında keçiriləcək icbari təlimin təqvim-tematik**

PROQRAMI

№	Mühazirələrin mövzusu və tədbirin adı
1.	Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin və ölkədə aparılan hüquqi islahatların banisidir
2.	«Prokurorluq haqqında» və «Prokurorluq orqanlarında qulluqkeçmə haqqında» Azərbaycan Respublikasının Qanunları və qarşıda duran vəzifələr
3.	«İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının Azərbaycan Respublikası qanunvericiliyində implementasiyası
4.	İnsan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında prokurorluğun rolu, bu sahədə prokurorluq işçilərinin etik davranış kodeksinin əhəmiyyəti
5.	Cinayət qanunu. Cinayətin anlayışı, təsnifatı və əməlin cinayət olmasını aradan qaldıran hallar
6.	«Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında» Azərbaycan Respublikasının Konstitusiyaya Qanunu, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında onun rolu

7.	Cəzanın anlayışı, məqsədi və növləri. Cəzanın təyin edilməsinin ümumi əsasları
8.	Dövlət hakimiyyət orqanlarında idarə, təşkilat və müəssisələrdə kargüzarlıq işinin təşkili
9.	Rüşvətخورluq və digər korrupsiya cinayətlərinin istintaqı metodikası
10.	«Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı» və prokurorluq orqanları qarşısında duran vəzifələr
11.	«Azərbaycan Respublikasında dövlət dili haqqında» 30 sentyabr 2002-ci il tarixli Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələr
12.	İnsan hüquqları üzrə Avropa Məhkəməsinin fəaliyyətinin səmərəliliyinin artırılmasına dair İzmir Bəyannaməsindən irəli gələn məsələlər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin islahatları və Azərbaycan
13.	Dövlət orqanları tərəfindən elektron xidmətlərin göstərilməsi və «ASAN xidmət» mərkəzləri haqqında qanunvericilik aktları
14.	Cinayət işi başlanması, cinayət işi başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraata xitam verilməsi

15.	Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə dövrün tələbidir
16.	«Vətəndaşların müraciətlərinə baxılması haqqında» Azərbaycan Respublikasının 10 iyun 1997-ci il tarixli Qanun və prokrorluq orqanları qarşısında duran vəzifələr
17.	Yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlərin istintaq metodikası
18.	«Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikası Konstitusiyası Qanununu
19.	Yetkinlik yaşına çatmayanların barəsində ədalət mühakiməsinin həyata keçirilməsinin xüsusiyyətləri
20.	İstintaq eksperimenti və ifadələrin yerində yoxlanmasının taktikası
21.	Məhkəmə ballistikası, ballistika araşdırmalarının nəticələrindən istifadə olunması
22.	Sənədlərin tədqiqi

23.	Zahiri əlamətlərinə görə şəxsiyyətin kriminalistik eyniləşdirilməsi
24.	Kriminalistik fotosəkil çəkmə
25.	Trasologiya: əl izlərinin aşkar edilməsi və götürülməsi
26.	İbtidai araşdırma zamanı axtarış və götürmə (prosesual və taktiki cəhətlər)
27.	Cinayət hadisəsi yerinə baxışın, eksqumasiyanın və şəxsi müayinənin prosesual və taktiki cəhətlər
28.	Qəsdən adam öldürmə cinayətlərinin istintaqı metodikası
29.	Məhkəmə ekspertizalarının müasir imkanları (real vəziyyət və problemlər)
30.	Məhkəmə-tibb ekspertizasının imkanları, təyini, təşkili və keçirilməsi (praktiki məşğələ ilə birlikdə)

31.	Zorlama və şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan cinayətlərin istintaqı metodikası
32.	Dindirmə və üzləşdirmənin taktikası
33.	Prokurorluqda kriminalistika işinin təşkili, kriminalistik uçot
34.	Cinayətlərin tövsifinin ümumi qaydaları
35.	Cinayətlərin tövsifinin xüsusi qaydaları
36.	Dövlət hakimiyyəti əleyhinə olan cinayətlərin tövsifinin xüsusiyyətləri, həmin cinayətlərin istintaq metodikası
37.	Şəxsiyyət əleyhinə gənələn cinayətlərin istintaqı xüsusiyyətləri (prosessual və taktiki cəhətlər)

38.	Cinayət işlərinə dair hüquqi yardım göstərilməsi üzrə icraat
39.	Hərbi xidmət əleyhinə olan cinayətlərin istintaqı xüsusiyyətləri (prosesual və taktiki cəhətlər)
40.	Məhkəmə nəzarətinin anlayışı, mahiyyəti və xüsusiyyətləri
41.	Cinayət təqibi üzrə icraatın aparılması
42.	Cinayət prosesində sübutlar və sübutetmə
43.	Prosesual məcburiyyət tədbirləri (tutulma, qətimkan tədbirləri və digər prosesual məcburiyyət təbirləri)
44.	«İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu ölkədə aparılan hüquqi islahatların mahiyyətindən irəli gəlir

45.	Məhkəmə fiziki-kimyəvi ekspertizanın təyini, təşkili və keçirilməsi
46.	Məhkəmə-psixiatrik ekspertizasının imkanları təyini, təşkili və keçirilməsi
47.	Təqsirləndirilən şəxs qismində cəlb etmə
48.	Cinayət işi üzrə icraatın dayandırılması, icraatın təzələnməsi və ona xitam verilməsi əsasları və qaydası
49.	İttiham aktının tərtib edilməsi və cinayət işinin məhkəməyə göndərilməsi
50.	Ədalətli məhkəmə araşdırması hüquqlarının məhkəmə-istintaq təcrübəsində müdafiəsi məsələləri
51.	Apellyasiya və kassasiya instansiyası məhkəmələrində icraat

52.	Məhkəmə psixoloji ekspertizasının imkanları, təyini, təşkili və keçirilməsi
53.	Anlaqsız vəziyyətdə cinayət törətmiş və cinayət törətdikdən sonra psixi xəstəliyə tutulmuş şəxslər barəsində icraat
54.	Əməliyyat-axtarış fəaliyyəti sahəsində qanunvericilik və onun cinayətkarlığa qarşı mübarizədə tətbiq edilməsinin aktual məsələləri
55.	Cinayət prosesi subyektlərinin sosial psixoloji məsələləri
56.	İbtidai araşdırma mərhələsində prokuror nəzarəti və prokurorun rəhbərliyi
57.	Azərbaycan Respublikası Ali Məhkəməsinin fəaliyyəti ilə tanışlıq
58.	Bakı istintaq təcridxanasında işin təşkili ilə tanışlıq

59.	1 və 4 saylı cəzaçəkmə müəssisələrində məhkumların saxlanma şəraiti ilə tanışlıq
60.	Konkret istintaq hərəkətləri ilə bağlı situasiya və imitasiya oyunları
Dinləyicilərin biliyinin yoxlanılması	